

İşlənmiş motor yağılarının yeni tətbiq sahələrinin tədqiqi

H.Ə. Cavadova, t.e.d.

A.R. Yusifova, G.Q. Yusifzadə,

Z.K. Məhərrəmova, T.A. Dadaşova

Aşqarlar Kimyası İnstitutu

e-mail: lab_djavadova@mail.ru

Исследование новых областей применения отработанных моторных масел

А.А. Джавадова, д.т.н., А.Р. Юсифова, Г.Г. Юсифзаде,

З.К. Магеррамова, Т.А. Дадашева

Институт химии присадок

Ключевые слова: моторное масло, присадка, базовое масло, регенерация, продукт регенерации, смазочная композиция.

Исследована возможность использования в качестве базового масла продукта регенерации отработанного моторного масла Mysella-40 производства компании Shell, обладающего высокими вязкостно-температурами свойствами, высокой температурой вспышки и низкой температурой застывания, используемого в современных модульных электрических станциях. В результате исследований на основе продукта регенерации моторного масла Mysella-40 и бакинского масла М-8, полученного в результате процесса переработки азербайджанских нефтяных смесей и ряда присадок различного функционального назначения были разработаны новые смазочные композиции моторных масел для дизельных двигателей различного назначения.

The study of new employment areas for used motor oils

A.A. Javadova, Dr. in Tech. Sc., A.R. Yusifova, G.G. Yusifzade, Z.K. Maharramova, T.A. Dadashova
Institute for Chemistry of Additives

Keywords: motor oil, additive, base oil, regeneration, regeneration product, lubricating composition.

The paper studies the perspective of applying a regeneration product of Mysella-40 used motor oil of Shell Company, which has high viscous-temperature properties, high flash point and low freezing temperature used in the modern power stations of module type. As a result of the studies based on the regeneration product of Mysella-40 motor and M-8 Baku oils obtained through the refinement of Azerbaijani oil mixtures and some additives of various functionalities, new lubricating compositions of motor oils for diesel engines of different purposes have been developed.

Açar sözlər: motor yağı, aşqar, baza yağı, regenerasiya, regenerasiya məhsulu, sürtkü kompozisiyası.

DOI.10.37474/0365-8554/2022-05-42-46

Dünyada enerji istehlakının yüksələn xətlə artımı əsas enerji ehtiyatlarının, ilk növbədə neft və qazın sürətlə tükənməsilə müşayiət olunur. Ənənəvi enerji ehtiyatlarının tükənməsinin labüdüyü, yanacaq və enerji istehsalı üçün yeni xammal mənbələri axtarışlarını sürətləndirir.

Azərbaycan sənayesinin müasir inkişaf səviyyəsində ikinci xammalın istehsala cəlb edilməsi, xüsusən işlənmiş yağı xammal kimi emalından müxtəlif neft məhsullarının alınması mühüm və aktualdır. Məlum istifadə üsulunun ən vacib istiqamətlərdən biri işlənmiş yağıların regenerasiyası ilə ilkin xassələrinin bərpə edilməsi və takrar istifadəyə yönəldilməsidir. İşlənmiş motor yağıların regenerasiyası termini ("regeneration" – yenidən yaranma) – işlənmiş sürtkü materiallarının ilkin səviyyəyə getirilməsi üçün keyfiyyət göstəricilərinin bərpə edilməsidir.

Daxili yanma mühərriklərdə yağıların müxtəlif şəraitdə istismarından asılı olaraq onların parçalanması, oksidləşməsi, sulanması, qeyri-üzvi birləşmələrlə çirkənməsi prosesləri baş verir və bu səbəbdən əsas keyfiyyət göstəricilərini itirir.

İşlənmiş yağıların müxtəlif əsullarla regenerasiya üzrə xüsusi qüvvəli turşularla işlənməsi, sonradan ağardıcı gillər vasitəsilə təmizlənməsinə aid patentlər mölümdu [1–3].

Dünyanın bütün inkişaf etmiş ölkələrində işlənmiş yağıların yenidən tətbiqə yönəldilməsi üzrə kiçik və iri regenerasiya qurğuları mövcuddur. Belə ki, Amerika Birləşmiş Ştatlarının "Booth Oil Company" şirkəti işlənmiş sürtkü yağılarının regenerasiyasını nazik təbəqə buxarlandırıcıda aşağıdakı ardıcılıqlı həyata keçirir: tozlu filtrdə bərk hissəciklərin ayrılması; suyun buxarlanması; aşağı temperaturda qaynayan komponentlərin vakuumda qovulması; yağı fraksiyalarının yüksək tempe-

raturda təbəqəli buxarlandırılması; adsorbsiya və yaqın kontakt təmizlənməsi; süzülmə.

Qeyd olunan proses motor və sənaye yağılarının işlənmiş nümunələrinin xüsusi komponentlər vasitəsilə ilkin yağın xassələrinə uyğunlaşdırılmasına imkan verir. Bu proseslə faydalı məhsulların ümumi çıxımı 95 % təşkil edir. Nazik təbəqəli buxarlandırıcıdan alınan qalıq məhsul-yanacaq və yaxud asfalt komponenti kimi istifadə edilə bilər [4, 5].

İşlənmiş yağıların utilşdırılması əsasən üç istiqamətdə həyata keçirilir: tərkibində az miqdarda sintetik yağı olan qarışığın ikinci emali ilə baza komponentlərinin alınması; işlənmiş yağıların regenerasiyası ilə müyyəyən təyinatlı məhsulların alınması. Bu halda yağın tərkibindəki yararsız və çirkənmiş məhsulların ayrılması təmin edilir, son mərhələdə əmtəə yağılarının hazırlanmasında aşqarların çatışmayan miqdarı əlavə edilir; soba yanacaqlarının alınması məqsədilə işlənmiş yağların qarışığının emali və ya ayrıca məhsulların

təmizlənməsi.

Azərbaycanda işlənmiş sürtkü yağılarının fiziki-kimyəvi xassələrinin öyrənilməsi, onların yenidən tətbiq istiqamətlərinin müəyyənləşdirilməsi yaxın zamanlara qədər araşdırılmamışdır.

İşlənmiş sürtkü yağılarının regenerasiya texnologiyasının işlənməsi ekoloji problemlərin həlli baxımından ən aktual məsələlərdən biridir [6].

Metodika

Respublikanın bütün regionlarında elektrik enerjisi istehsal edən Modul elektrik stansiyalarında qıçılıcıla yandırılan generatorlarda Mysella-40 yağından istifadə edilir. Shell şirkətinin Mysella markalı motor yağıının tətbiq sahəsindən asılı olaraq müxtəlif növleri mövcuddur. Bu yağılar kinematik özlülük, sıxlıq, təxminə eyni alıma və donma temperaturlarına malik olmaqla bir qədər qələvi ədədi, sulfat külü və aktiv elementləri ilə forqlənir (cədvəl 1).

Cədvəldən göründüyü kimi, dizelin növü və tətbiq sahəsi bir-birindən fərqli olan Mysel-

Cədvəl 1

Göstəricilər	Mysella-40	Mysella LA 40	Mysella LA 15W40	Mysella MA40	ASTM üsulu
Məhsulun şifri	407-177	407-398	407-176	407-174	
Kinematik özlülük, mm ² /s 40 °C-də 100 °C-də	139 14	139 14	108.5 14.3	147 14.8	D445 D445
Qələvi ədədi, mq KOH/q	4.4	5.2	5	7.7	D2896
Mənəkli qarışığın miqdari, % kütle	0.01	0.45	0.45	0.8	D874
Ahşma temperaturu, °C	274	230	218	246	D92
Donma temperaturu, °C	Mənfi 18	Mənfi 18	Mənfi 33	Mənfi 30	D97
Aktiv elementlərin miqdari, % kütle sink fosfor kalsium	0.03 0.02 0.1	0.030 0.028 0.12	0.030 0.028 0.12	0.030 0.028 0.25	AA/ICP AA/ICP AA/ICP
Sıxlıq, 15 °C, kg/m ³	882	892	879	882	D1298

Cədvəl 2

Göstəricilər	Mysella-40 işlənmiş yağı nümunələri, saat		
	1500	2300	6000
Kinematik özlülük, mm ² /s, 100 °C-də 40 °C-də	14.77 152.44	14.67 147.20	15.12 157.44
Özlülük indeksi	96	98	96
Qələvi ədədi, mq KOH/q	1.70	1.61	0.44
Mənəkli qarışığın miqdari, % kütle	0.12	0.20	0.45
Suyun miqdari, % kütle	Yoxdur	Yoxdur	0.06
Qurğuşun lövhələrdə korroziya, q/m ²	118	39.2	124.6
Cöküntü emələ götürməyin induksiya dövründə əsasən davamlığı, %, (30 saat)	0.09	0.22	0.39
Sıxlıq, 20 °C, kg/m ³	901	890	887
Reng, İCHT kolorimetrində, İCHT vahidi (15:85 durulmuş)	>8.5	>8.5	>8.5

la yağlarının özlülük göstəriciləri eyni hədlərdə, donma və alışma temperaturları müvafiq olaraq mənfi $18\text{--}33^{\circ}\text{C}$ və $218\text{--}274^{\circ}\text{C}$, qələvi ədədi $4.4\text{--}7.7 \text{ mqKOH/q}$ hədlərində təşkil edir. Sink, fosfor və kalsium aktiv elementlərinin kütlə miqdarı bütünlük markalarda, demək olar ki, eynidir.

Aparılan tədqiqatlarda sınaq obyekti kimi Mysella-40 markalı motor yağıının işlənmiş nümunələri götürülmüşdür. İlk növbədə Mysella-40 yağıının generatorda işlənmə müddəti və müxtəlif saatlar ($1500\text{--}6000$ saat) ərzində işlənmiş nümunələrinin mühüm fiziki-kimyəvi və istismar xassələri təyin edilmişdir (cədvəl 2).

Aparılan sınaqlar nəticəsində müəyyən edilmişdir ki, istismar zamanı yağıın bir sira göstəriciləri kəskin surətdə dəyişilib: kinematik özlü-

lük, qələvi ədədi, mexaniki qarışığı, korroziya və oksidləşməyə qarşı davamlıq və s. xeyli azalıb. Belə ki, yağıın 6000 saat ərzində işlədikdən sonra kinematik özlülük $15.12 \text{ mm}^2/\text{s}$, qələvi ədədi 0.44 mqKOH/q , mexaniki qarışık 0.45% , korroziya 124.6 q/m^2 və s. təşkil etməklə bərabər digər mühüm göstəricilərinin müsbət nəticələri: özlülük indeksinin 96 , suyun miqdari 0.06% kütlə, oksidləşməyə qarşı davamlığı 30 saat ərzində çöküntünün miqdari 0.39% olduğunu onun baza yağı kimi tətbiqinə zəmin yaratmışdır.

Beləliklə baza yağı kimi yüksək özlülük-temperatur xassəli, yüksək alışma və aşağı donma temperaturuna malik olan müasir Modul elektrik stansiyalarında istifadə edilən işlənmiş Mysella-40 yağı üçün regenerasiya texnologiyası işlən-

miş və regenerasiya məhsulundan istifadə edilmişdir (cədvəl 3) [7].

Mysella-40 motor yağıının regenerasiya məhsulunun əsasında aşağıdakı tərkibdə aşqar kompozisiyası yaradılmışdır: özlülük aşqarı Viscoplex-2-670 (0.5%), korroziyaya qarşı aşqar DФ-11 (Mx-3103, Mx-3104) 0.6%, detergent-dispersedici aşqar C-250 (C-300, C-400) 1.2%, köpüklenməyə qarşı aşqar ПМС-200A 0.003%.

Aşqar kompozisiyasının yaradılması ilk növbədə özlülük, oksidləşmə, korroziya, yeyilmə və detergent-dispersedici xassələrinin müəyyən nisbətdə saxlanılması ilə regenerasiya məhsulunun baza yağı kimi istifadəsinə reallaşdırıldı.

Motor yağlarının tətbiq sahəsi çox geniş olmaqla eyni zamanda mürəkkəb konstruksiyalı mühərriklərdə istifadəsi, xüsusun hazırlanır onların keyfiyyət göstəricilərinə qoyulan tələblər istismar xassələrini təmin edən müxtəlif funksional xassəli aşqarlardan ibarət sürükü kompozisiyalarının yaradılması iqtisadi cəhətdən mühüm və aktual məsələlərdən biridir [8].

Mysella-40 yağıının regenerasiya məhsulundan baza yağı kimi istifadə etməklə Azərbaycan

neftləri qarışıqlarının emal prosesindən alınan M-8 Baki yağı ilə kompaundu və bir sıra müxtəlif funksional xassəli aşqarlar Viscoplex-2-670, AKİ-150, C-150, DФ-11, ПМС-200A əsasında gücləndirilmiş və yüksək gücləndirilmiş üfürmə və üfürməsiz şəraitdə işləyən teplovoz və sənaye dizel mühərrikləri üçün M-14B₂, SAE 40 API CC markalı motor yağı və PA-2600 xarici aşqar paketi ilə, Viscoplex-5-309, CCK-400, ПМС-200A aşqarları ilə gəmi, teplovoz, iriyüklü öz yükünü özü boşaldan və sənaye dizelləri üçün M-14B₂, SAE 40 API CB motor yağlarının sürükü kompozisiyaları yaradılmışdır (cədvəl 4) [9, 10].

Cədvəldən göründüyü kimi, hər iki yağıın təcərubi nümunələrinin fiziki-kimyəvi göstəriciləri ГОСТ üzrə onlara qoyulan tələblərə tam cavab verir.

Beləliklə, Modul elektrik stansiyalarında istifadə edilən Mysella-40 motor yağıının işlənmiş nümunəsinin regenerasiya məhsulunun baza yağı kimi istifadəsi ilə və Neft Emali Zavodunda emal olunan distillə yağlarının kompaundu əsasında müxtəlif təyinatlı dizel mühərriklərində istismar olunan motor yağları işlənib hazırlanmışdır.

Ədəbiyyat siyahısı

1. Kenton, Kalevi John. Used oil re-refining. Заявка 2301782 Великобритания, МПК {6} В 01 D 3/00, С 10 G 7/00, С 10 M 175/00. 1996.
2. Акимов А.В., Крохина Л.М., Шашарин А.Г., Лаврентьева Г.П., Непорожний В.П., Никитина Е.О., Славутский М.О. Способ регенерации отработанного масла. №2058380 МПК {6} С 10 М 175/02. N 95100900/04, Российская Федерация. 1996.
3. Тарасов В.В., Кулямов П.В. Принципиальная схема установки по регенерации отработанного моторного масла в судовых условиях // Научные проблемы транспорта Сибири и Дальнего Востока, 2015, № 2, с. 175-179.
4. Пат. РФ 2034908. Моторное масло / В.М. Школьников, В.Д. Резников, Е.М. Мещерин, О.Н. Цветков, 1995.
5. Андрихова Н.П. Регенерация отработанных масел // Фундаментальные исследования, 2004, № 6, с. 75.
6. Картошкин А.П., Николаенко А.В., Ашикнази Л.А. и др. Способы регенерации смазочных масел // Тез. докл. "XIII научно-технической конференции" – Челябинск, 1993, с. 98.
7. Гуцин В.А., Бескровный А.П., Калашников Н.М. Организация очистки и рационального использования отработанных масел // Механизация и электрификация сельского хозяйства, 1989, № 12, с. 31-32.
8. Гусев О.Н. Современные методы переработки и рационального использования отработанных масел. – М., 1987, 56 с.
9. Pat. AZ 1 2021 0108. Özüboşaldan maşının mühərrikini üçün motor yağı. / H.Ə. Cavadova, K.T. Kərimov, A.R. Yusifova, T.İ. Şamilzadə, A.Ə. Hüseynova, Z.K. Məhərrəmova, G.Q. Yusifzadə.
10. Pat. AZ 1 2021 0068. Sürtkü kompozisiyası. / H.Ə. Cavadova, E.M. Cavadova, T.İ. Şamilzadə, Y.B. Ramazanova, G.Q. Yusifzadə, A.R. Yusifova, A.Ə. Hüseynova, T.A. Dadaşova.

Cədvəl 3				
Kinematik özlülük, mm^2/s				
40 °C-də	97.15			
100 °C-də	10.97			
Özlülük indeksi	97			
Qələvi ədədi, mq KOH/q	0.03			
Sulfat külənin miqdari, %	0.2			
Alişma temperaturu, °C	267			
Donma temperaturu, °C	Mənfi 10			
Qurğunun lövhələrdə korroziya, q/m^2	258			
Çöküntü əmələ gətirməyin induksiya dövründə əsasən davamlıq (ИПО), davam gətirir	0.58 (30 s)			
Mexaniki qarışığın miqdari, % kütlə	Yoxdur			
Suyun miqdari, % kütlə	Yoxdur			
Sıxlıq, 20 °C, kq/m^3	873			
Rəng ЦНТ kolorimetindrində (durulaşdırılmış 15:85), ЦНТ vahidi	3.5			

Cədvəl 4

Göstəricilər	M-14Г, ГОСТ 12337-84 üzrə	Baza yağı – regenerasiya məhsulu	M-14В, ГОСТ 12337-84	Baza yağı – regenerasiya məhsulu
		Viscoplex-2-670 AKİ-150 C-150 DФ-11 ПМС-200A		PA-2600 Viscoplex-2-670 Viscoplex-5-309 CCK-400 ПМС- 200A
Kinematik özlülük, mm^2/s , 100 °C-də	13.5-14.5	13.75	13-14.5	14.30
Özlülük indeksi, az olmamalı	90	90	85	95
Mexaniki qarışığın miqdari, % kütlə, çox olmamalı	0.01	0.007	0.02	Yoxdur
Alişma temperaturu, °C, aşağı olmamalı	220	250	210	235
Donma temperaturu, °C, yuxarı olmamalı	Mənfi 12	Mənfi 15	Mənfi 12	Mənfi 15
Korroziyalılıq q/m^2 , çox olmamalı	Yoxdur	Yoxdur	Yoxdur	Yoxdur
Qələvi ədədi, mq KOH/q, az olmamalı	7	7.68	4.8	6.86
Sulfat külənin miqdari, %, çox olmamalı	1.3	1.12	1.2	0.91
Çöküntü əmələ gətirməyin induksiya dövründə əsasən davamlıq (ИПО), davam gətirir	50 saat	45 saat	Davam gətirir	Davam gətirir 0.2 (50 saat)
Sıxlıq, 20 °C-də, kq/m^3 , çox olmamalı	905	895	Normalaşdırılmışdır	895

References

1. Kenton, Kalevi John. Used oil re-refining. Zayavka 2301782 Velikobritaniya, MPK {6} B 01 D 3/00, C 10 G 7/00, C 10 M 175/00. 1996.
2. Akimov A.V., Krokhina L.M., Shasharin A.G., Lavrent'eva G.P., Neporozhniy V.P., Nikitina E.O., Slavutskiy M.O. Sposob regeneratsii otrabotannogo masla. No 2058380 MPK {6} C 10 M 175/02. N 95100900/04, Rossiyskaya Federatsiya, 1996.
3. Tarasov V.V., Kulyamov P.V. Printsipl'naya skhema ustanovki po regeneratsii otrabotannogo motornogo masla v sudovykh usloviyakh // Nauchnye problemy transporta Sibiri i Dal'nego Vostoka, 2015, No 2, s. 175-179.
4. Pat RF 2034908. Motornoe maslo / V.M. Shkol'nikov, V.D. Reznikov, E.M. Meshcherin, O.N. Tsvetkov, 1995.
5. Andrikhova N.P. Regeneratsiya otrabotannykh masel // Fundamental'nye issledovaniya, 2004, No 6, s. 75.
6. Kartoshkin A.P., Nikolaenko A.V., Ashkinazi L.A. i dr. Sposoby regeneratsii smazochnykh masel // Tez. dokl. "XIII nauchno-tehnicheskoy konferentsii" – Chelyabinsk, 1993, s. 98.
7. Gushchin V.A., Beskrovnyi A.P., Kalashnikov N.M. Organizatsiya ochistki i ratsional'nogo ispol'zovaniya otrabotannykh masel // Mekhanizatsiya i elektrifikatsiya sel'skogo khozaistva, 1989, No 12, s. 31-32.
8. Gusev O.N. Sovremennye metody pererabotki i ratsional'nogo ispol'zovaniya otrabotannykh masel. – M., 1987, 56 s.
9. Pat. AZ 1 2021 0108. Ozuboshaldan mashinin muherriki uchun motor yaghi. / H.A. Javadova, K.T. Kerimov, A.R. Yusifova, T.I. Shamilzade, A.A. Huseynova, Z.K. Maharramova, G.G. Yusifzade.
10. Pat. AZ 1 2021 0068. Surtku kompozisiyası. / H.A. Javadova, E.M. Javadova, T.I. Shamilzade, Y.B. Ramazanova, G.G. Yusifzade, A.R. Yusifova, A.A. Huseynova, T.A. Dadashova.